

*Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.*

**İlham ƏLİYEV**



# AŞGƏR

**№ 11 (552)**

**31 may  
2019-cu il**

**Qəzet 1992-ci il  
dekabrın 16-dan  
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

## Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxt Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

AZƏRTAC xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzül-müşdü.

Dövlətimizin başçısı abidənin önünə əkil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Yüz bir il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlilik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hissələrini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi,



bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruluşu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illər-

də mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətən-

daşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbay-

canın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Milli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırsaq, Xalq Cümhuriyyətinə borcluuyq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır".

Milli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May - Respublika Günü bu il də milli bayram kimi qeyd edir.

### Azərbaycan Xalq Cümhuriyyəti - 101

## AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ (1918-1920)

### DAXİLİ İŞLƏR NAZİRLİYİNİN YARDIM ALAYI

1918-ci ildə yaranmış, Şərqdə ilk demokratik respublika olan Azərbaycan əsası, əmin-amanlığın qorunmasını, qanunazidd hərəkətlərin qarşısını almağı da vəcib hesab edirdi.

Azərbaycan Respublikasının Dövlət Arxivində mühafizə edilən sənədlərdə bu gün Daxili Qoşunlar adlanan qurumun məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) yaradılması barədə məlumatlar var.

Azərbaycan Xalq Cümhuriyyətinin yeni təşəkkül tapdığı bir dövrdə əhalini hərbi işlə tanış etmək, şəhərdə sabitlik və nizam-intizamın saxlanması məqsədilə, Parlamentin müvafiq qərarına uyğun olaraq, 1919-cu il 1 iyun tarixindən könüllü əsgərlərdən ibarət dəstə yaradılmışdır.

Bu barədə Bakı şəhərinin komendantı general-mayor Firdun bəy Vəzirovun 7 sentyabr 1919-cu il tarixli məlumatında bildirilmişdir.

Dəstə Bakı şəhərinin 14 rayonunu - Sabunçu, Mərkəzi, Balaxanı, Zabrat, Suraxanı, Xilə, Aşağı Bibiheybət, Yuxarı Bibiheybət, Qara şəhər, Ağ şəhər, Taçiyev fabrikanı, Binəqədi, Maşağa və Nardaranı əhatə edirdi.

Dəstənin rəisi Yusif Ziya bəy Talibzadə təyin edilmişdir.



təsinin iclasında qərara alınmışdı ki, Bakı şəhəri və onun rayonlarının ərazisində yaşayan hərbi çağırış yaşına çatmış şəxslər üçün hərbi hazırlıq təşkil edilsin.

Könüllü dəstələrin təşkili üzrə komissiyanın sədri Yusif Ziya bəy Talibzadə (beş min rubl əməkhaqqı verilməklə) təyin edilmişdir.

1920-ci il 27 mart tarixində yenə də Azərbaycan Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin qərarı əsasında Bakı təşkilatının Yardım alayı-



1919-cu il 10 iyun tarixində Azərbaycan Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin könüllü dəstələri ADR Daxili İşlər Nazirliyinin sərəncamına verilmişdir.

### AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARADILMASININ 101-ci İLDÖNÜMÜ QEYD OLUNUB



Daxili Qoşunların Baş İdarəsində 28 may - Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda tarix elmləri doktoru, dosent Kamran İsmayılov iştirak edib.

Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək Şərqdə ilk demokratik dövlət quruluşunu yaratdığını söyləyən qonaq bu günün tariximizə şanlı gün kimi daxil olduğunu bildirdi.

K.İsmayılov vurğulayıb ki, Bundan əlavə, Azərbaycan 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətini yaratması

xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. O, həmçinin, qeyd edib ki, Müsəlman Şərqiçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda tarix elmləri doktoru, dosent Kamran İsmayılov iştirak edib.

Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti təhsilin, mədəniyyətin inkişafı ilə də yadda qaldı. Müsəlman aləmində ilk dəfə qadınlara seçim hüququ-

nu verilmiş, milli ordu, milli pulun, azad seçki, müstəqil beynəlxalq əlaqələrin bərpası məhz istiqlaliyyət dövründə təmin olunub.

Tədbir zamanı o da vurğulanıb ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Məruzəçi Ümummilli Lider Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müasir müstəqil Azərbaycan dövlətini yaratdığını, mürəkkəb vəziyyətdə öz müstəqilliyini, suverenliyini qoruyaraq ölkədə davamlı ictimai-siyasi sabitliyin yarandığını da diqqətə çatdırıb.

Sonda K.İsmayılov ötən ilin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olduğunu vurğulayaraq, Bakı şəhərində keçirilən möhtəşəm paradı xatırladı və bu gün onun rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla davam etdirildiyini, bu sahədə qazanılmış nailiyyətlərin hər bir Azərbaycan vətəndaşında böyük qürur doğurduğunu böylədi.

baş leytenant  
Xədəcə Hacızadə

## DAXİLİ QOŞUNLARLA JANDARM QÜVVƏLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ YÜKSƏK SƏVİYYƏDƏDİR

*Daxili Qoşunların Komandanının rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri zamanı bu fikir bir daha təsdiqini tapıb*



Mayın 22-dən 25-dək Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.

Səfərin ilk günü nümayəndə heyəti Türkiyə Respublikasının Jandarm Baş Komandanı ordu generalı Arif Çetin ilə görüşüb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ordu generalı A.Çetin Daxili Qoşunların Komandanını səmimi salamlayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını diqqətə çatdıraraq, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımı dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Ordu generalı A.Çetin, həmçinin, hər iki qurumun yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərlərini Daxili Qoşunlarla Jandarm Baş Komandanlığı arasında mövcud hərbi

baycanla Türkiyənin münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayaraq, xalqlarımız arasında tarixi, mədəni və dini bağlıqların hər iki qardaş ölkə arasındakı əlaqələrin əsasını təşkil etdiyini qeyd edib.

İkitərəfli əlaqələrin mövcud vəziyyətindən danışarkən, Daxili Qoşunların Komandanı qardaş ölkənin müvafiq qurumu ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Baş Komandanlığının böyük zəhməti olduğunu



əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirən və inkişaf etdirən amillərdən biri olduğunu qeyd edib.

**General-leytenant Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Türkiyə Respublikasına rəsmi səfər etməsindən məmnunluğunu ifadə edib. O, Azər-**

**xüsusi vurğulayaraq buna görə minnətdarlığını bildirib.**

Həmin gün nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Daxili İşlər Nazirinin müavini Muhterem İnce, Jandarm və Sahil Təhlükəsizlik Akademiyasının rəisi general-leytenant Hüseyn Kurtoğlu ilə görüşüb,

həmçinin, Jandarm Baş Komandanlığında Əməliyyatların idarə edilməsi Mərkəzi ilə tanış olub.

Səfər çərçivəsində Jandarm Özel Asayiş Komandanlığında nümayəndə heyətinə ictimai asayişin qrup şəklində pozulması, kütləvi iş-tişəşlərin qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə göstərici məşğələlər nümayiş etdirilib.

Bununla yanaşı, nümayəndə heyəti Türkiyə Jandarm Qüvvələrində təlim-tədrisin təşkili və bütün növ maddi-texniki təminat məsələləri ilə də yaxından tanış olub. Belə ki, nümayəndə heyətinə optik cihazların və rabitə vasitələrinin təmiri bazasının, eləcə də inşaat materialları və hərbi geyim formaları istehsal edən fabriklərin imkanları nümayiş etdirilib.

Məlumat üçün bildirik ki, səfər zamanı nümayəndə heyəti Jandarm və Sahil Təhlükəsizlik Akademiyasında olarkən Daxili Qoşunların burada təhsil alan kursantları ilə görüşmüş, onların təlim-təhsilinin vəziyyəti ilə maraqlanmışdır. Kursantlar Akademiyada təlim-tədrisin yüksək səviyyədə təşkil olunub aparılmasından, eləcə də göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirdilər.

Eyni zamanda, Daxili Qoşunların Komandanı tərəfindən burada müvafiq kursu bitirmiş qoşunların hərbi qulluqçularına sertifikatlar təqdim edilmiş və xatirə şəkli çəkdirilmişdir.

Səfərin sonuncu günü nümayəndə heyətinə Anadolu Mədəniyyətləri və Çengelhan Rahmi Koç muzeylərində mədəni gəzintilər təşkil olunmuşdur.

Qeyd edək ki, Türkiyə Respublikasına səfər müddətində nümayəndə heyəti Azərbaycan Respublikasının Türkiyədəki fəvqəladə və səlahiyyətli səfəri Xəzər İbrahim müşayiət edib.



## UEFA AVROPA LİQASININ FİNAL OYUNU ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ YÜKSƏK SƏVİYYƏDƏ HƏYATA KEÇİRİLİB



Ölkəmizdə son illər təşkil olunan bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə olduğu kimi, UEFA Avropa Liqasının final oyunu zamanı təyinatına uyğun olaraq daxili işlər orqanları qarşısında konkret vəzifələr qoyulub.

Məlum olduğu kimi, mayın 29-da paytaxt Bakımızda İngiltərənin "Arsenal" və "Çelsi" futbol ko-

mandaları arasında final oyunu keçiriləcək. Bununla əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər planı işlənib hazırlanıb və Daxili İşlər Nazirindən təsdiq olunmuşdur.

Müvafiq plana əsasən, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirilməsi üçün Daxili

Qoşunların Baş İdarəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə bağlı Bakı Olimpiya Stadionunda, Dənizkənarı Milli Parkın "FAN" zonasında, o cümlədən, bu tədbirlə bağlı nəzərdə tutulmuş qeyri-yarış yerlərində xidmətin aparılmasına cəlb olunan qüvvə və vasitələr müəyyən olunmuşdur.

Yarış ərəfəsində şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb və hüquq-mühafizə orqanları

stansiya, əl detektorları və digər vasitələrlə təchiz olunması təmin edilmişdir.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyət tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilmiş, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunmuşdur.

Bu tədbirdə qadın hərbi qulluqçular da təhlükəsizlik tədbirlərinə cəlb olunublar. Bütün şəxsi he-



istətiləri ilə sıra baxışı keçirilmiş və şəxsi heyətin postlarla tanışlığı təmin olunmuşdur.

May ayının 27-dən 30-na kimi Daxili Qoşunların Bakı qarnizonunda yerləşən hərbi hissələrində xidmət gücləndirilmiş variantda təşkil olunmuş, müvafiq tədbirlər həyata keçirilmişdir. Bu müddətdə final

oyunu ilə əlaqədar yarış və qeyri-yarış obyektlərində mühafizə və buraxılış rejimi ilə bağlı xidmət təşkil olunmuş və aparılmış, hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmamışdır.

Qeyd edilməlidir ki, qoşunların şəxsi heyəti növbəti dəfə mühüm beynəlxalq idman tədbirində qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirmişdir.



birgə fəaliyyətinin əlaqələndirilməsi üçün dəqiqləşdirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkil məqsədilə zəruri tədbirlər görülmüşdür. Tədbirə cəlb olunaçaq tibb personalı müəyyən edilmiş, onların təminat və təchizatı ilə əlaqədar müvafiq işlər aparılmışdır. Həmçinin, tədbirə cəlb ediləcək şəxsi heyətin lazımı sayda radio-

yet xüsusi geyim forması ilə təmin olunmuş, həvalə edilən obyektlərin mühafizəsi, piyadaların və nəqliyyat vasitələrinin yoxlanılması sahələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilmişdir.

Mayın 22-də Olimpiya stadionunda xidmətə cəlb olunaçaq hərbi qulluqçulara Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun



## ŞİMAL BÖLGƏSİNDƏ İCTİMAİ SABİTLİYİN KEŞİYİNDƏ DURAN HƏRBİ HİSSƏMİZ...

(əvvəli ötan sayımızda)

### ETİBARLI MÜHAFİZƏ XİDMƏTİN ƏSAS QAYƏSİDİR

İstənilən iqlim şəraitində xidmətin nümunəvi aparılması, təbii ki, hərbi qulluqçudan möhkəm iradə, dözümlülük və böyük məsuliyyət tələb edir. Bütün bu keyfiyyətləri qarovul xidmətinə cəlb olunan hərbi qulluqçuların hər birində görmək mümkündür.

Döyüş bayrağının və hərbi şəhəriyin etibarlı mühafizəsi və müdafiəsi qarovul xidmətinin əsasıdır. Bu baxımdan hərbi qulluqçunun yüksək döyüş hazırlığına və möhkəm hərbi intizamına malik olması başlıca şərtir.

Hissənin qarovul məntəqəsində olarkən xidmətin təşkili və şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış oldum. Qarovulun şəxsi heyəti ilə apardığım söhbətlər zamanı əsgərlərin yüksək döyüş ruhuna malik olmaları və xidmətləri ilə fəxr etmələri açıqca sezilirdi.



Komendant bölüyündə xidmət etməyin böyük məsuliyyət, eyni zamanda şərəfli olduğunu söyləyən bölük komandiri baş leytenant Ağası Kərimli bildirdi ki, obyektlərin etibarlı mühafizəsi və müdafiəsi qarovul xidmətinin əsas qayəsidir. Xidmətin yüksək səviyyədə aparılması onun da əməyi böyükdür. Komandir kimi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, nizam-intizamın möhkəmləndirilməsi üçün əzmlə çalışır. Tələbkarlığı ilə yanaşı, şəxsi heyətdən diqqət və qayğısını da əsirgəmir.

Bölük komandiri bildirdi ki, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, nizam-intizamın möhkəmləndirilməsi üçün hər gün hərbi qulluqçularla məşğələlər keçirilir, onlara silahların istifadəsi, sükütlü-yığılması zamanı təhlükəsizlik qayə-

isə bölüyün şəxsi heyətindən yüksək döyüş hazırlığı, möhkəm hərbi intizam və ayıq-sayıqlıq tələb edir. Bölüyün şəxsi heyətinin nümunəvi xidmətlə fərqlənməsində təbii ki,



dalarına ciddi riayət olunması öyrədilir: "Qarovul xidmətinə cəlb olunan hərbi qulluqçuların atəş hazırlığının və fiziki göstəricilərinin yüksək olması vacibdir. Həmçinin,

postda xidmət aparan saatların ayıq-sayıqlıq, çeviklik, qətiyyət nümayiş etməsi, o cümlədən, silahın doldurulub-boşaldılması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müvafiq hərbi nizamnamələrin tələblərinə qeyd-şərtsiz əməl olunur".

Hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkilinə də toxunan baş leytenant A.Kərimli söylədi ki, bunun üçün hərbi hissədə lazımı şərait yaradılıb. Müxtəlif növ ədəbiyyatların mütaliə olunması, stolüstü oyunların oynanılması da diqqətdən qaçmayan məsələlərdəndir.

Baş əsgərlər Məhəmməd Məmmədov, Şamil Həşimzadə, Xətai Mikayılov, Fərid Həsənzadə, əsgərlər Nəsim Zeynalov, Əli Yolçuyev və İsmayıl İsmayilov bölüyün nümunəvi xidmət edən hərbi qulluqçularıdır.

Bölük komandiri adıçəkilən hərbi qulluqçuların xidmətlərini yüksək qiymətləndirərək, onların digər yoldaşlarına da nümunə olduqlarını söylədi.

baş leytenant  
Xədicə Hacızadə

## HƏRBİ QULLUQÇULARIMIZ "HƏRBİ HİSSƏLƏRDƏ ŞƏXSİ HEYƏTLƏ PSIXOLOJİ İŞİN TƏŞKİLİ" MÖVZUSUNDA TƏLİM-SEMINARDA İŞTİRAK EDİBLƏR

Daxili Qoşunlarda psixoloji xidmətin təkmilləşdirilməsi və bu sahəyə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətinin istiqamətləndirilməsi məqsədilə Daxili Qoşunların Baş İdarəsi ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu arasında imzalanmış müvafiq müqaviləyə əsasən, may ayının 20-dən 25-dək Daxili Qoşunların Ali Hərbi Məktəbinin və hərbi hissələrinin tərbii işləri üzrə bölmə rəisləri - baş təlimatçılar və təlimatçı-psixoloqları ilə "Hərbi hissələrdə şəxsi heyətlə psixoloji işin təşkili" mövzusunda 36 akademik saatlıq təlim proqramı hazırlanıb və seminar keçirilib.

Bu barədə məlumat verən Daxili Qoşunların Baş İdarəsində Şəxsi heyət üzrə İdarənin mənəvi-psixoloji hazırlıq şöbəsində baş



zabit polkovnik-leytenant Aydın Nağıyev bildirib ki, təlim proqramında, ümumilikdə, 23 nəfər iştirak edib.

Altıgünlük təlim proqramı müddətində "Hərbi hissədə psixoloji xidmət", "Hərbi hissədə psixodiagnostika prosesinin təşkili", "Psixoloji məsləhət, psixokorreksiya", "Art terapiya", "Əsgərlərin hərbi hissəyə adaptasiya məsələləri", "Dağıdıcı hisslər və fikirlər, onların korreksiyası", "Depressiya. Özünə-qəsd (suicid) və onun qarşısının alınması", "Posttravmatik stress və psixoloji dəstək məsələləri", "Psi-



xoprofilaktika və psixoloji maarifləndirmə" və onları əhatə edən altı mövzuda seminarlar təşkil olunub.

Polkovnik-leytenant A.Nağıyev onu da qeyd edib ki, təlimlər zamanı iştirakçılar tərəfindən fərdi və qrup tərkibində psixoloji testlər yerinə yetirilib, müxtəlif təqdimatlar

direktoru Vəfa Yaqublunun iştirakı ilə "Kursun ümumi refleksiya" mövzusunda seminarlar təşkil olunub. Polkovnik-leytenant A.Nağıyev Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Koman-

danı general-leytenant Şahin Məmmədov başda olmaqla, təlimin keçirilməsində rolu olan hər kəsə dərin minnətdarlığını ifadə edib və gələcəkdə də bu cür seminarların keçirilməsinin arzuolunan hal olduğunu söyləyib.



nümayiş olunub. Bu işə hərbi qulluqçuların peşəkarlığının artırılmasında, hərbi hissələrdə şəxsi heyətlə psixoloji iş zamanı təlimatçı-psixoloqların bilik və bacarıqlarının düzgün istiqamətləndirilməsində mühüm əhəmiyyətə malikdir.

Təlimin son günü Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun

baş leytenant  
Xədicə Hacızadə

## CƏSƏDİ DOĞMA TORPAĞA QOVUŞDU, RUHU MÜQƏDDƏS ZİRVƏYƏ UCALDI...

Ermənistanın respublikamıza hərbi təcavüzü nəticəsində işğal olunmuş sonuncu rayonumuz Zəngilanıdır. Zəngilan rayonu ölkəmizin cənub-qərb bölgəsində yerləşir və coğrafi mövqeyinə görə hərbi-strateji əhəmiyyətə malikdir. Azərbaycan Zəngilanın işğalı ilə İran və Ermənistanla həmsərhəd zonadakı mühüm əraziyə nəzarəti itirdi. Bununla da, qədim yurdlarımızdan olan, təbii və mədəni sərvətlərlə zəngin, vacib nəqliyyat dəhlizinin üzərindəki daha bir rayonumuz xarici havadarlarından hərtərəfli dəstək alan düşmənin əlinə keçdi. Həmin vaxt İran istiqaməti istisna olmaqla, mühasirə vəziyyətinə düşən, respublikamızın qalan hissəsi ilə quru yolu əlaqəsi kəsilən Zəngilan rayonunda əhalinin qətləmədən və əsir düşməkdən xilas edilməsi müharibə gedirdən ən ağır sınaqlardan biri idi.

1992-1993-cü illərdə Zəngilanın müdafiə olunmasında Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının da şəxsi heyəti iştirak edərək, bu vacib hərbi vəzifənin yerinə yetirilməsində cəsurluq və fədakarlıq nümunələri göstərib. Zəngilanda işğal günündəki düşmənlə vuruşmuş şəxsi heyət sırasından bir sıra hərbi qulluqçular həlak olublar və yaralanıblar. Şəhidlik zirvəsinə ucalmış həmin hərbi qulluqçuların biri də əsgər Bədirov Rövşən Əlixan oğludur.

R.Bədirov 1972-ci il dekabrın 19-da Biləsuvar rayonunda dünyaya göz açıb. Əlixan Bədirov və Gülçöhrə Bədirovanın (hər ikisi dünyasını dəyişib - Y.A.) qurduğu ailədə 10 övlad dünyaya gəlib. Validənlər övladlarını, o cümlədən, Rövşəni vətənpərvər ruhda yetişdiriblər, onlara zəhmətkeş olmağı, xeyirxahlığı, el-obanın başını ucaltmağı, doğma Vətənin və xalqın şərəfini qorumağı öyüd-nəsihət ediblər.

Rövşən Biləsuvar rayonundakı Nizami



ŞƏHİD RÖVŞƏN BƏDİROV

adına orta məktəbdə 8 il təhsil alıb. Sonra işə rayonda yerləşən 146 saylı texniki peşə məktəbində elektrik-qaz qaynaqçısı peşəsinə yiyələnib. Hərbi xidmətə çağırılanaqədər Biləsuvardakı təmir-tikinti idarəsi və avtoprofilaktoriyada əmək fəaliyyətinə başlayıb. Həmçinin, o, həmin vaxt sürücülük kursunu da bitirib.

1992-ci ilin aprel ayında R.Bədirov Biləsuvar Rayon Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsi - Y.A.) tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların sıralarına qəbul olunaraq öncə 5456 saylı (indiki 99713 saylı) hərbi hissədə hərbi xidmət keçib. Bu hərbi hissədə hərbi andı qəbul edib və əsgər üçün zəruri olan hərbi bilikləri mənimsəyib. Komandirləri tərəfindən nizam-intizamına və təlimdə çalışqanlığına görə müsbət xarakterizə olunub.

Rövşən hərbi xidmətə başladığı ildə respublikamızın Ermənistanla sərhəd rayonlarında və Dağlıq Qarabağ bölgəsində

şiddətli döyüşlər gedirdi. Respublikadaxili ictimai-siyasi vəziyyət də çox gərgin idi. Belə bir mürəkkəb vəziyyətdə Daxili Qoşunların şəxsi heyəti 1992-ci ilin mart ayının 12-dən etibarən erməni işğalçılarına qarşı döyüşə başlamışdı. Həmin il ərzində Daxili Qoşunların yeni hərbi hissələri yaradılıb, o cümlədən, ön cəbhənin müxtəlif istiqamətləri üzrə dislokasiya yerinə müəyyən olunan hərbi hissələr formalaşdı. Müharibə gərginliyində ön cəbhəyə könüllü olaraq vuruşmaq üçün gönərilmək istəyənlər və bununla bağlı müraciət edən yüzlərlə hərbi qulluqçu vardı. Vətənpərvərlik əqidəsinin daşıyıcısı olan hərbi qulluqçularımızdan biri kimi Rövşən də öz yerini döyüşçülərin sırasında gördü. Komandirlər onun bu məramını anlayışla qarşılayıb, döyüş sınaqlarından keçəcəyi məqamın yetişəcəyini bildirirdilər.

1992-ci ilin aprel ayından etibarən 99713 saylı hərbi hissənin bir qrup şəxsi heyəti Zəngilanın müdafiəsinə göndərilib. 1993-cü ilin əvvəllərində işə burada qoşunların 16072 saylı hərbi hissəsi formalaşdı. Bu hərbi hissə üzvləşdiyi bütün çətinliklərə baxmayaraq, qarşıya qoyulan döyüş tapşırıqlarını qətiyyətlə yerinə yetirib.

Əsgər R.Bədirovun 1993-cü ilin 10 fevral tarixindən 16072 saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə Daxili Qoşunların Arxivindən verilən 21.02.2019-cu il tarixli arayışda müvafiq qeydlər var. O, hərbi hissənin miniatür batareyasında sürücü-mərmidəşiyən vəzifəsinə təyin edilib. Rövşən Zəngilan rayonunun müdafiəsində şərfli döyüş yolu keçib. Rayonun Qaraqol, Nəcəflər yaşayış məntəqələrinin müdafiəsi və Aydaşlı yüksəkliyi uğrunda döyüşlərdə Rövşən cəsurluquna vuruşub. Onun və döyüşçü yoldaşlarının cə-



sərəfli həmləri nəticəsində düşmənlər canlı qüvvə sarıdan xeyli itki verib. Təmas xəttində düşmənin bir sıra atəş nöqtələri susdurulub, ayırı-ayrı mövqələrdə postları darıldağın edilib.

Şəhidin qardaşı Nazim Bədirovun reaktivliyə verdiyi məlumata görə, Rövşən döyüşlərdən birində ayağından yaralanıb. Bu onun döyüşçü qətiyyətini sarsıtmayıb.

16072 saylı hərbi hissənin komandiri olmuş vətənpərvər zabit, ləyaqətli veteran, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsüyev Zəngilanda şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızı, o cümlədən, əsgər R.Bədirovu qürur hissi ilə yada saldı. O, Rövşənin hərbi anda sadıq, qorxmaz və iradəli əsgər olduğunu bildirdi. Onun verilmiş döyüş tapşırığını son nəfəsinədək əzmlə yerinə yetirdiyini nəzərə çatdırdı.

Rövşənlə döyüş yolu keçmiş müharibə veteranı, ehtiyatda olan gizir Seymur Qurbanov da şəhidi Vətəninə sevən, onun uğrunda həyatını fəda edən hərbi qulluqçu kimi xatırladı. Seymur dedi ki, Rövşən Ayı-

daşı yüksəkliyi ətrafındakı döyüş zamanı minaya düşərək yaralanmış döyüşçü yoldaşına kömək edərkən özü də düşmən minasının partlayışından həlak olub.

Mövcud rəsmi sənədlər və döyüş iştirakçılarının danışdıqları vacib məqamlar bezi nəşrlərdə əksini tapan əsgər R.Bədirovun döyüş yolu barədə məlumatların müəyyən qismi ilə uzlaşır. Belə ki, onun Zəngilan rayonunun Kollu Qışlaq kəndində şəhid olduğuna dair qeydlər səhih mənbəyə əsaslanıb.

Daxili Qoşunların Arxivinin 21.02.2019-cu il tarixli arayışında əsgər R.Bədirovun 1993-cü il aprel 11-də Zəngilan rayonunun Nəcəflər kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərək həlak olduğu qeyd edilib. IV-JQ 350769 nömrəli, 13.05.1993-cü il tarixli ölüm haqqında şəhadətnamədə Rövşənin 1993-cü il aprel 10-da Zəngilan rayonunun Nəcəflər kəndində respublikamızın ərazi bütövlüyünün müdafiəsində həlak olduğu yazılıb.

Əsgər R.Bədirov Biləsuvar rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb. Məzarı üzərində ölüm tarixi 12.04.1993-cü il həkk olunub. Bu tarix, ehtimal ki, dəfn olduğu gündə bağlıdır.

Biləsuvar rayonunda şəhidlərin xatirəsinə memorial abidə kompleksi yaradılıb. Bu abidəyə əsgər R.Bədirovun da şəhli həkk edilib. Biləsuvar rayonunda şəhid R.Bədirovun adına Dövlət Rəsm Qalereyası fəaliyyət göstərib.

Akif Kərimlinin müəllifi olduğu, 1994-cü ildə işıq üzü gören "Zəngilan şəhidləri", habelə Gülsüm Adilqızının 2010-cu ildə çapdan çıxmış "Qərib Azərbaycan gədən yol Qarabağdan başlayır" və Sevil Gül Nurun 2019-cu ildə oxucuların istifadəsinə verilən "Şəhadət sarayı" kitablarında şəhid hərbi qulluqçumuz barədə məlumat verilib.

İnanırıq ki, Rövşən kimi mərd oğulların həlak olduğu Zəngilan rayonu işğaldan azad ediləcək, həmin gün şəhidlərimizin ruhu rahatlıq tapacaqdır.

Allah rəhmət eləsin!

Yalçın Abbasov

## “YARADILAN ŞƏRAİT ÜRƏYİMİZCƏDİR”

“Vətəni müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir”.

Heydər Əliyev, Milli Lider

Ulu Öndərin bu fikirləri Silahlı Qüvvələrimizin şəxsi heyətinin xidmətinə verilən böyük dəyər və qiymətin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizdə, o cümlədən, Daxili Qoşunlarda şəxsi heyətin nümunəvi xidməti üçün müasir tələblərə uyğun yaradılan hər tərəfli şərait məhz bunun bariz nümunəsidir.

Övladları Daxili Qoşunlarda xidmət edən valideynlər də yaradılan hər tərəfli şəraiti görür və bunu ölkə başçısının gənclərə olan diqqət və qayğısı kimi qiymətləndirirlər.

Mayın 19-da müvafiq xidməti tapşırıqla qoşunların 16076 sayılı hissəsində oldum. İstirahət günü olduğu üçün hərbi xidmətdə olan övladlarını görmək məqsədilə res-



Komandanımıza, o cümlədən, Daxili Qoşunların Komandanlığına və hərbi hissənin komandir heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Hərbi xidmətə gəlincə, deyə bilərəm ki, hər bir şəxs üçün Vətən müqəddəsdir. Mən istədim ki, övladım doğma anasını necə sevsin, yurdumuzu da eləcə sevsin”.


Əsgər Amil Dünyamaliyevin atası Aqil Dünyamaliyev Kürdə-

duyduğunu dedi: “Oğlum baş əsgər İsmayıl Abdullayev görmək üçün gəlmişəm. Hərbi hissənin girişində qeydiyyat aparandan sonra əsgərə “atasıyam” – deyəndə, kənarda dayanıb müşahidə aparandan sonra zabit mənə yaxınlaşdı, “Xoş gəlmisiniz! Sizə təşəkkür edirəm. Çox intizamlı və vətənpərvər övlad böyüdü təbiə etmisiniz” – dedi və mənə içəri dəvət etdi. Sonra öyrəndim ki, bu zabit hərbi hissə

qulluqçular üçün yaradılan şəraitdən məmnun qaldıqlarını, həmçinin, görüşün normal şəraitdə təşkil edildiyini bildirdilər.

Qurban Qurbanov: “Daxili Qoşunlarda, o cümlədən, bu hərbi hissədə əsgərlər üçün yaradılan şəraitdən çox razıyıq. Düşünürəm ki, bu, cənab Prezidentin, Ali Baş Komandanımızın ordu quruculuğu sahəsində apardığı uğurlu siyasətin təzahürüdür. Ölkə başçısının hərbi qulluqçuların sosial-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətini Daxili Qoşunların təmsalında daha aydın görürük”.

Səidə Qurbanova: “Əsgərlərin hamısı bizim balalarımızdır. Sağ olsun komandirlər, balalarımıza yaxşı baxırlar. Hələ oğlum körpə olanda bu günü görməyi



komandirinin tərbiyə işləri üzrə müavindir. O, övladımın təltif olunduğu Daxili Qoşunların “Əlaçı” və 1-ci dərəcəli “İdmançı əsgər” döş nişanlarının vəsi-

arzulayırdım. Deyirdim, görəsən, nə vaxt böyüyüb əsgər olacağı, Vətənimizin keşiyində duracağı. Şükür Allaha ki, arzuma çatdım.



qələrini mənə təqdim etdi. Görüş zamanı oğlumun sinəsinə taxdığı həmin nişanlara baxanda isə bir valideyn kimi qürur hissi keçirdim.

O ki, qaldı burada yaradılan şəraite, onu deyə bilərəm ki, tam ürəyimizcədir”.

Mingəçevir şəhərindən gələn əsgər Amin Qurbanovun valideynləri - Qurban Qurbanov və Səidə Qurbanova da hərbi

kapitan Anar Əhmədov



publikamızın müxtəlif bölgələrindən gəlmiş xeyli sayda valideynin üzündəki sevinc və fəxr hissi diqqətimi çəkdi. Hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini mayor Müşfiq Xankişiyevlə birgə görüş yerini gəzərək, valideynlərlə söhbət edib, onların fikirlərini öyrənməyə çalışdım. Əsgər valideynlərinin hərbi xidmət haqqında söylədikləri fikirlər, eləcə də gənclərimizə arzuları müxtəlif və maraqlı oldu.

Əsgər anası, Göyçay rayon sakini Sevinc Qafurovanın fikirlərinə diqqət edək: “Hərbi hissədə övladlarımız üçün yaradılan şəraiti gördüm və müsbət qiymətləndirirəm. Oğlum əsgər İkin Qafurov da onlara göstərilən diqqət və qayğıdan razılığıni bildirir. Buna görə Ali Baş

mir rayonunda yaşayır. Övladının təmsalında gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasından razılığını ifadə etdi: “Torpaqlarımızın hələ də erməni işğalında qaldığı indiki dövrdə bütün əsgərlərimiz Vətənimizin müdafiəsinə hər zaman hazır olmalıdırlar. Bunun üçün isə təbii ki, hərbi biliklərdən dərinləşməyə çox vacibdir. Daxili Qoşunlarda bu baxımdan hər bir imkan və şərait vardır. İnənirəm ki, əsgərlərimiz bu imkanlardan yararlanaraq, əsl döyüşçü kimi qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gələcəklər”.

Əsgər atası, Lənkəran rayonu, Boladı kənd sakini Nicat Abdullayev isə sevincinin həddi-hüdudunun olmadığını, bir valideyn kimi övladı ilə qürur

oğlunu görmək məqsədilə deyib.

Bir çox layihənin işlənmə mərhələsində olduğuna diqqət çəkən Putin, gəmilərin vaxtında inşa ediləcəyinə ümid etdiyini bildirib.

“Bu, Rusiyanın həm yaxın, həm də uzaq dəniz regionundakı maraqlarının və dəniz sərhədlərinin qorunması üçün mühümdür”, - deyərək qeyd edib. Putin Rusiyanın gəmi sənayesinin kədr və elmi-texnoloji potensialını artırmağa davam edəcəyini də vurğulayıb.

**ABŞ ordusu gerçəkliyi artırılmış gəncəgörmə eynəkləri üzərində işləyir**

ABŞ ordusu artırılmış gerçəklik imkanlarına sahib yeni gəncəgörmə eynəklərinin təkmilləşdirilməsi istiqamətində işlər görülür.



Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, eynəyin kompasa kimi istifadə edilə biləcəyi və nişanalma sistemində malik olmasının gözənləndiyi bildirilir.

Bununla yanaşı, o başqa bir neçə vacib xüsusiyyəti də özündə birləşdirir. Bunlara xəritədə əsgərə xüsusi nöqtəni göstərmək, bu nöqtənin ətrafda hansı məntəqəyə uyğun olması, əsgərlərin görə bilmədiyi digərlərinin yerləşmə nöqtələrinin göstərilməsi və s. daxildir.

## NÜMUNƏVİ XİDMƏT

### İLLƏRİN ÇƏTİN SINAQLARINI GERİDƏ QOYMUŞ HƏRBİ QULLUQÇU

Gizir Teymur Abdullayev 64412 sayılı hərbi hissənin silah anbarlarının rəisi vəzifəsində xidmət edir. Hərbi hissə komandiri tərəfindən müsbət xarakterizə olunan bacarıqlı hərbi qulluqçu 11 ildir ki, Daxili Qoşunların sıralarındadır. Xidmətə münasibətilə tabeliyində olanlara nümunə olan gizir T.Abdullayev daim öz bilik və bacarıqlarını təkmilləşdirir. Qarşısında duran əsas vəzifələrdən danışarkən bildirdi ki, qoşunların bütün hərbi hissələrinin maddi vəsaitlərlə vaxt-vaxtında təmin edilməsinə, müəssisə və təşkilatlardan mədəxil olunmuş əmlakların kəmiyyət və keyfiyyətinə, düzgün qəbuluna, qeydiyyatına nəzarət edilir. İlk növbədə, məxfilik rejimi qorunmaqla silah-sursatların qəbulu zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilir, silahın xüsusiyyətləri və yerləşmə qaydaları nəzərə alınır. Silahların düzgün saxlanması və texniki qulluqların lazımı qaydada aparılması kimi vacib məsələlər də onun funksional vəzifələrinə aiddir.

Hərbi xidmətin ağır, lakin şərəfli olduğunu vurğulayan hərbi qulluqçumuz heyəti boyu çətinliklərdən çəkinmədiyini və bu gün xidmətilə fəxr etdiyini nəzərimizə çatdırdı. Silah anbarı rəisi olaraq tabeliyindəki hərbi qulluqçuların zəhmətinə xüsusi önəm verdiyini, məhz bu mənada xidməti fəaliyyətində fərqlənən sursat anbarları rəisi baş çavuş Elçin Aslanovun komandanlıq tərəfindən verilmiş göstərişlərin icrası zamanı ona yaxından köməklik göstərdiyini sözlərinə



əlavə etdi. O, həmçinin, nümunəvi hərbi qulluqçu kimi xidmət etdiyi sahə üzrə uçot sənədlərinin düzgün tərtib olunmasında, qeydiyyatların aparılması zəhmətli olan qadın hərbi qulluqçu baş çavuş Gülşən Sultanovanın da adını çəkdi.

Tabeliyində olanlara nümunə olmağı bacaran gizir T.Abdullayev tabelik münasibətlərində tələbkarlıqla paralel, həm də diqqət və qayğının vacib olduğunu düşündü.

Silah anbarları rəisi olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən hərbi qulluqçumuz xidmətində, əqidə və məsləhətində uğurlar arzulayırıq.

baş leytenant Nigar Ağayeva

## NÜMUNƏVİ XİDMƏT HƏR ZAMAN QIYMƏTLƏNDİRİLİR

Hərbi hissələrimizdə fəaliyyət göstərən ştatdankənar müxbir postlarından göndərilən məlumatlar əsasında nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçularımızı müntəzəm olaraq oxucularımıza təqdim edirik. Əsgər İsmayıl Adıgözəlov da məhz belə hərbi qulluqçulardan biridir.

O, 1994-cü il dekabr ayının 9-da Bakı şəhərində anadan olub. 2012-ci ildə İsmayilli rayonu, Qalagah kəndi, Babayar Əmirov adına tam orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinə “Dünya iqtisadiyyatı” ixtisası üzrə qəbul olunub. O, 2016-cı ildə ali təhsilini tamamlayıb, 2018-ci ildə isə magistr dərəcəsinə yiyələnib.

2018-ci il iyulun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayilli rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk olaraq, Daxili Qoşunların 25031 sayılı hərbi hissəsində xidmət keçib, daha sonra hərbi xidmətinin davam etdirmək üçün 25033 sayılı hərbi hissəyə göndərilib. Hazırda həmin hərbi hissənin komendant böliyündə atıcı vəzifəsində xidmət edir.

Komandirlər tərəfindən verilən tapşırıqları qətiyyətlə, dəqiq və vaxtında yerinə yetirən İsmayıl böliyün gün naryadı və qarovul xidmətinə cəlb olunur.

Hər zaman çalışqanlığı, əzmkarlığı, ayıq-sayıqlığı ilə seçilən hərbi qulluqçumuz vəzifə borcunu yaxşı bildiyinə, xidmətdə fərqləndiyinə, məşğələlərdə fəal iştirakına görə dəfələrlə mükafatlandırılıb. Əsgər yoldaşları ilə tez ünsiyyət qurmağı bacarıb, ehtiyac olduqda onlara öz köməyini əsirgəmir.

Əsgər İ. Adıgözəlov hərbi xidməti haq-



qında bu sözləri xüsusi vurğulayır: “Mən fəxr edirəm ki, Vətənimə xidmət edərək və dövlətçiliyimizin keşiyində duran Daxili Qoşunların hərbi qulluqçusuyam. Daxili Qoşunların şərəfli döyüş yolu qəhrəmanlıq nümunələri ilə zəngindir. Bu nümunələr hər bir hərbi qulluqçu üçün dəyərli nümunədir. Hərbi xidmət vətənpərvərlik əqidəsi ilə bağlıdır. Vətənpərvərlik əsgərin mənəvi gücüdür. Məhz bu əqidəyə söykənərək, istənilən sınaqdan uğurla keçmək olar”.

Bilik və bacarığı, təlim-tərbiyəsi ilə seçilən hərbi qulluqçumuz xidmətində uğurla başa vurmağı arzu edirik.

gizir Ariz Aslanov

## Allah rəhmət eləsin

17072 sayılı hərbi hissənin komandanlığı mayor Rəşad Ağayeva atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

## HƏRBİ XƏBƏRLƏR

### -YENİLİKLƏR-

#### Rusiya HDD-yə 80-dən çox döyüş gəmisi təhvil verilib



“2012-ci ildən bu yana üç strateji raket sualtı gəmisinin yer aldığı 80-dən çox döyüş gəmisi Rusiya Hərbi Dəniz Donanmasına qatılıb”. Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində iki döyüş gəmisinin istifadəyə ve-

#### TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

#### REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. “Əsgər” qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000